

# Ivana VOJINOVIC: "Azərbaycanın təmiz enerjiyə keçidi digər ölkələr üçün nümunə ola bilər"

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkənin "yaşıl enerji"yə kecidində, eləcə də bərpaolunan enerjinin inkişafı məqsədlərinə nail olunmasında mühüm rol oynayacaq. Şübhəsiz ki, bu beynəlxalq konfransda "yaşıl enerji"yə qlobal keçidlə bağlı mühüm qərarlar qəbul ediləcək. Azərbaycan gələcəkdə ölkənin iqtisadi inkişafına dəstək olacaq "yaşıl enerji"nin Avropaya ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdalar cəlb edə biləcək. Nəzərə alsaq ki, Azərbaycanın alternativ enerji mənbələri üçün çox böyük potensial var, belə mühüm layihələrin həyata keçirilməsi istiqamətində beynəlxalq maliyyə kanallarının açılması "yaşıl enerji"nin yeni dövrünün başlangıcı olacaq.



Mövzu ilə bağlı AZERTAC-in suallarını Donja Qoritsa Universitetinin İqlim Dəyişikliyi Mərkəzinin direktoru və Monteneqro hökumətinin ətraf mühit üzrə sabiq baş direktoru Ivana Vojinović cavablandırır.

- Sizcə, COP konfransları iqlim dəyişikliyinə qarşı mübarizəyə necə kömək edir?

- COP konfransları inkişaf etməkdə olan ölkələri dəstəkləmək məqsədilə tərəqqini nəzərdən keçirmək və maliyyə mexanizmləri yaratmaq üçün demək olar ki, 200 ölkənin birləşməsində əsas rol oynayır. COP21-in ən əhəmiyyətli nəticələrindən biri də ölkələri temperaturun artımını 2°C-dən aşağı səviyyəyə qədər məhdudlaşdırmaq məqsədilə imzalanan əhəmiyyətli Paris müqaviləsi idi. COP konfransları həmçinin iqlim texnologiyalarında özəl sektorun investisiya qoyuluşuna təkan yaradır və qlobal böhranla mübarize üçün çoxtərəfli əməkdaşlıq və iqlim diplomatiyasına töhfə verir. COP konfranslarının nəticələrinə milli səviyyədə təkmilləşdirilmiş şəffaflıq mexanizmləri və karbon bazarlarının işlənməsi ilə müəyyən edilmiş daha sərt iqlim öhdəlikləri daxildir. Bu cür keçirilən hər bir konfrans əvvəlki müqavilələrə əsaslanır, son nəticədə iqlimi dəyişdirmək üçün qlobal gündəm meydana götürən daha iddialı iqlim hərəkətlərinə çağırır. Məsələn, COP26 konfransı ölkələri tədricən kömürdən istifadəni azaltmağa çağırın Qlazqoda iqlim paktının qəbul edilməsinə səbəb oldu. Şarm-əl-Şeyxdəki COP27 konfransı iqlim fəlakətlərindən əziyyət çəkən həssas ölkələrin "itkiləri və ziyanı" ödəmək üçün maliyyələşdirmə haqqında razılılaşma ilə sona çatdı.

- Bu ilin noyabrında Bakıda keçiriləcək COP29-dan gözlənləriniz nədir?

- Fikrimcə, 2024-cü il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 qlobal iqlim gündəliyində mühüm məqamdır. Tədbirdə siyasi irade-nin yenilənməsi və Paris Sazişinin məqsədlərinin həyata keçirilməsinin sürətləndirilməsi müzakirə olunacaq. Xüsusile qarşidan gələn iqlim sammiti "Truce COP" adlanacaq. O, sülhü təşviq etməklə eyni zamanda qlobal tullantıların 5-6 faizini təşkil edən hərbi fəaliyyətlərin də zərərlə töhfə verdiyi anlayışı əks etdirərək qlobal atəşkəsə çağırmağa çalışacaq. Başqa sözlə, COP29 daha dinamik iqlim diplomatiyasına çağıracaq ki, bu da artıq beynəlxalq iqlim hüququnun yaradılması üçün əsas olub. İstənilən halda COP29 qlobal temperatur artımını 1,5°C-dən aşağı saxlamaq üçün əvvəlki öhdəliklərə əsaslanaraq, maliyyə, texnoloji və siyasi qərarlar üz-

rə müzakirələrə təkan verəcək. COP29-da Azərbaycan üçün qlobal iqlim fəaliyyətinin əsasını qoyması, iqlimlə bağlı iddialı maliyyə həllərini müdafiə etməsi və maraqlı tərəflər arasında əməkdaşlığı təşviq etməsi vacibdir. Bu, bütün dünya üçün həllədici əhəmiyyət kəsb edir.

- COP29-un əsas məqsədləri hansılardır?

- COP29 iqlim ambisiyalarının artırılmasına diqqət yetirəcək. Onun əsas məqsədi iqlim maliyyəsi üçün Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) tamamlanmasıdır. NCQG inkişaf etməkdə olan ölkələri dəstəkləmək məqsədilə inkişaf etmiş ölkələrin yerinə yetirilməmiş maliyyə öhdəliyini həyata keçirmək üçün nəzərdə tutulub. Bu yeni hədəfin daha əhatəli olacağı və həssas ölkələrin həqiqi maliyyə ehtiyaclarını əks etdirəcəyi gözlənilir. Digər əsas məqsəd karbon bazarlarını tənzimləyən və bazar mexanizmləri vasitəsilə qlobal iqlim maliyyələşdirməsinə stimullaşdırı bilən Paris Sazişinin 6-cı maddəsinin həyata keçirilməsidir. Bu, çox vacibdir. Çünkü düzgün işləyən karbon bazarları qlobal iqlim maliyyəsi üçün milyardlarla dollar səfor-bər edə bilər və cari dövriyyəni ildə 2,5 milyard dollar artırır.

Bundan əlavə, COP29 Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) nəzərdən keçirəcək və ölkələri 2025-ci ilin əvvəlinə qədər yenilənmiş NDC-ləri təqdim etməklə emissiyaların azaldılması üzrə öhdəliklərini gücləndirməyə çağıracaq. Milli uyğunlaşma planlarının təqdim edilməsi xüsusi lə təşviq edilir, çünkü iqlim böhranı qəçilməzdər və ölkələr iqlim dəyişikliyinin mənfi təsirlərinə uyğunlaşmalı, öz müqavimətlərini gücləndirməlidirlər. Diqqət həmçinin "yaşıl enerji" zonaların yaradılmasına və təmiz hidrogen istehsalına, həmçinin "yaşıl enerji"nin saxlanmasına yönəldiləcək. Azərbaycanın ev sahibi kimi rolunu nəzərə alaraq, konfrans iqlim dəyişikliyinin azaldılması üçün regional strategiyaların əhəmiyyətini vurğulayacaq. COP29 danışqlardan daha çox icraya yönələcək gələcək konfranslar üçün zəmin yaradacaq.

- Qlobal "yaşıl transformasiya" mümkündürmü və bu yolda hansı problemlər mövcuddur?

- Qlobal "yaşıl transformasiya" geniş miqyasda kompleks enerji dəyişikliklərini tələb edən nəhəng çağırışdır. Lakin mən bunun mümkün olduğunu qəti şəkildə inanram. Bu transformasiyanın əsas aspektlərinə enerji sistemlərinin karbonsuzlaşdırılması, sənayelərin qalıq yanacaqlardan uzaqlaşdırılması və tullantıların, resurs istehlakının azaldılması üçün dairəvi iqtisadiyyat prinsiplərinin inkişafı daxildir. "Avropa Yaşıl Sövdələşmə" və ABŞ-nin "İnflyasiyanın azaldılması aktı" kimi beynəlxalq öhdəliklərlə birlikdə texnologiyanın inkişafı ümidi verici sürət göstərir. Ən böyük problemlərdən biri, xüsusən də inkişaf etməkdə olan ölkələr üçün keçid dövrünün maliyyələşdirilməsidir. Məsələn, Beynəlxalq Enerji Agentliyinin (IEA) xalis sıfır yol xəritəsində deyilir ki, qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq 2030-cu ilə qədər hər il 4,5 trilyon dollar təmiz enerji investisiyası tələb edir. İradə və idarəetmə ilə bağlı siyasi məsələlər, həmçinin qalıq yanacaqlardan asılılıq və qurulmuş sənayelerin müqaviməti qlobal "yaşıl transformasiya"ni çətinləşdirir. Sənayeləmiş ölkələrin qalıq yanacağa əsaslanan geniş enerji infrastrukturunu onlara bu resursdan istifadəni davam etdirmək üçün güclü stimul verir. Bu çağrıslara baxmayaraq, Paris Sazişi kimi beynəlxalq müqavilələr əsasında və öhdəliklərlə dəstəklənən qlobal "yaşıl keçid" irəliləyir. Dəniz küləyi, günəş enerjisi və akkumulyator anbarı kimi təmiz enerji texnologiyalarında yeniliklər də "yaşıl transformasiya"ni daha əlçatan edir. Aİ-də bərpaolunan enerji keçid də ümidi verir. 2024-cü ilin birinci yarısı enerji kecidində əsaslı nailiyətlərlə yadda qaldı. Məhz günəş-elektrik stansiyaları və külək stansiyaları ilk dəfə olaraq elektrik enerjisi istehsəlində qalıq yanacaqları ölüblər.

- COP29 inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsinin yeni səviyyələrini təmin edəcəkmi?

- İnkışaf etməkdə olan ölkələr üçün adekvat iqlim maliyyəsinin yaradılması konfranslarda təkrarlanan məsələ idi. COP29-un iqlimin maliyyələşdirilməsi üçün yeni bir baza yaratmağa çalışacaq əhəmiyyətli bir irəliləyiş götirəcəyi gözlənilir. Konfransın inkişaf etməkdə olan ölkələri dayanıqlı infrastruktur qurmaq və "yaşıl inkişaf"ları təşviq etmək üçün lazım olan resurslarla təmin edəcəyi gözlənilir. Fikrimcə, bu, etimadın yaradılması və bütün dünyada iqlimlə bağlı daha iddialı fəaliyyətin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edəcək. Neticə etibarilə COP29-un inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirməsinin dəyişdirilməsində mühüm rol oynayacağı gözlənilir. İqlim böhranının artan aktualığını nəzərə alaraq, COP29 ənənəvi hökumət maliyyələşdirməsini tamamlamaq üçün özəl sektorun iştirakı, "yaşıl istiqraz"lar və karbon qiymətləri kimi innovativ maliyyələşdirmə mexanizmlərini də araşdırı bilər. Yeni maliyyələşdirmə sazişinin əldə olunmasında uğur, maliyyə çatışmazlığının aradan qaldı-

rılmasında mühüm addım olacaq. COP29-da uğurlu nəticə həm de inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında olan itirilmiş etimadı bərpa edə bilər. Keçmiş konfranslardan gördüyüm kimi, maliyyə öhdəliklərdəki gecikmələr qlobal iqlim tərəqqisinə mane olub, bəzi inkişaf etməkdə olan ölkələr artıq inkişaf etmiş ölkələrin verdiyi vədlərə şübhə ilə yanaşır. Əgər COP29 mənalı və proqnozlaşdırıla bilən maliyyə mənbələrini təmin edə biləsə, bu, iqlim fəaliyyətində daha güclü qlobal öhdəliyə işarə edəcək.

- Azərbaycanın azad edilmiş ərazi-lərini "yaşıl enerji" zonasına çevirmək imkanlarını necə qiymətləndirirsınız?

- Azərbaycanın azad edilmiş ərazi-lər "yaşıl enerji" zonasına çevriləmək üçün əhəmiyyətli potensiala malikdir. Azərbaycan bölgənin bol günəşli və külək ehtiyatlarından istifadə edərək bu ərazilərde bərpaolunan enerji layihələrinin inkişafı planlarını açıqladı. Beynəlxalq tərəfdəşliq və investisiyaların dəstəyi ilə Azərbaycan günəş stansiyaları və külək dəyirmanlarını əhatə edən bərpaolunan enerjinin böyük infrastrukturunu yarada bilər. Bu tədbirlər həm daxili enerji təhlükəsizliyinə, həm də regional enerji ixracatına töhfə verir. Azərbaycanın mövcud infrastrukturunu bu əraziləri "yaşıl enerji" mərkəzinə çevirmək imkanını daha da artırır. "Yaşıl enerji" dəhlizlərinə və geniş regional enerji şəbəkələrinə integrasiya Azərbaycanı Qafqazda bərpaolunan enerjiyə kecidində əsas oyunçuya çevirir. Bu təşəbbüs Azərbaycanın enerji ixracını şaxələndirmək, qalıq yanacağından asılılığı azaltmaq və ölkə üçün sabit enerji gələcəyi yaratmaq məqsədlərinə uyğundur.

- Bərpaolunan enerji mənbələrinin ixracatçısı olaraq Azərbaycanın potensialını necə görürsünüz?

- Azərbaycan xüsusən günəş və külək enerjisi sahəsində bərpaolunan enerji mənbələrinin əhəmiyyətli bir ixracatçı ola bilər. Ölkənin iqlimi və coğrafi üstünlükleri onu bərpaolunan enerji mənbələrinin layihələri üçün ideal yere çevirir. Azərbaycan artıq bu sahədə irəliləyiş əldə edir, beynəlxalq sərmayələri cəlb edir və təmiz enerji istehsali ilə bağlı hədəflər qoyur. "Yaşıl enerji" infrastrukturunu genişləndirməklə Azərbaycan bərpaolunan elektrik enerjisi ilə təkcə ölkə daxilində deyil, həm də qonşu ölkələri təmin edə, regional enerji kecidinə töhfə verə bilər. Bu dəyişiklik təkcə Azərbaycanın iqlimlə bağlı öhdəliklərini yeri-yetirmir, həm də Avropa və Asiya üçün təmiz enerji təminatçısı kimi onun geosiyası əhəmiyyətini artırır.

Azərbaycanın bərpaolunan enerji potensialı qlobal enerji sisteminin sıçra-yış texnologiyaları və ya gələcək sü-tunları kimi qiymətləndirilən təmiz hidrogen və enerjisaxlama texnologiyalarının inkişafı üzrə strateji təşəbbüs-ləri ilə dəstəklənir. Azərbaycanın təmiz enerji keçidi bərpaolunan mənbələrdən istifadə etmək istəyən digər qalıq yanacaqdən asılı olan ölkələr üçün nümunə ola bilər.